



Qismət Yunusoğlu  
Bakı Dövlət Universitetinin müəllimi

**IX-XII əsrlər dövrü Bütlöv Azərbaycanın tarixi-coğrafi məkan hüdudlarında ictimai-siyasi və milli-mədəni həyatı, kökənləri Oğuz-Səlcuq, Sak-Qıpçaq-Alban tayfa birləşkərinin maddi-mənəvi irs zənginliyini ədəbi-bədil genişliyi (epos-divan tutumunda) və elmi-nəzəri zənginliyi ilə (tarix, coğrafiya, dilçilik, etnoqrafiya, arxeologiya...əlmənin sintezi baxımından) ifadə olunan, əski Türk dünyasının qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı (1 müqəddimə, 12 boydan ibarət, eləcə də "Oğuznamə" adlanır), həm də Qərbi Azərbaycanın erkən orta əsrlər təbəli-coğrafi şəraitini milli-etnoqrafik, elmi dilda olduqca mükemməl təsvir edir.**

Ümumilikdə Türk dünyasının milli-mənəvi yazılı abidələri (e.e. III minilliyye aid "Bilqamış" (Şumer-Akkad); "Ural-Batyr"-e.e.III-II minilliyyliklər; "Alp er Tonqa"-e.e.II minilliyylik; "Oğuz Kağıan"-e.e.III-II əsrlər; "Manas" dastanı-X əsr; "Alpmış"-XIV əsr; "Boz igid"-X-XIII əsrlər; "Ayman Şolpan"-XIV-XVI əsrlər...) sırasında xüsusi ədəbi-bədil dəyərə, milli-mənəvi tarix (eləcə də herbi-siyasi) əsaslılar mənalı "Kitabi-Dədə Qorqud" dastanı, eləcə də Öñ Asiya, Anadolu yaylaşı, Naxçıvan, Dərələyəz, Zəngəzur, Göycə, Bərcəli, Qarabağ, Muğan, Şirvan, Dərbənd... mahallarının IX-XII əsrlərə aid tarixi-coğrafi şəraitini, dini-mədəni irsini, etnoqrafik düşüncə və həyat tərzini, sakral-dünyadərkini...dolğunluğu ilə, Oğuz-Səlcuq ruhunu, Qıpçaq-Sak irsini eks etdirir qızılımlı yazılı mənbədir.

Dastan struktural tərkibi kimi həm də bütünlükə Aralıq, Qara ve

Xəzər dənizləri hövzəsinin relyef-landşaft bütövlüyünün etno-millî morfoloji əsasları, qəbile ittifaqlarının siyasi-iqtisadi düzəni, elat-soy kökünü milli gələnşəkləri, köçəri-oturaq həyat tərzinin, maddi irs mədəniyyətinin zənginliyi...haqqında elmi-nəzəri məlumatları özündə eks etdirir.

Türk dünyasına aid olduğu kimi Bütlöv Azərbaycanın ayrı-ayrı təbəli-coğrafi bölgələrinin tarixi keçmişinin öyrənilməsində Dastan

(2516 m) şərq ətəklərində.

Zəngibasar mahalında, Pəmbək dağlıq hövzəsində Qırxbulaq nahiyyəsində Ozan adlı kəndin başqa adı Baxçacıq olub. Başqa, həmin nahiyyənin Ozanlar kəndinin kökənləri tərəkeme elati 1828-1832-ci illərdə mənfur düşmənlerin məkrili niyyəti ilə doğma ocaqlarından köçürüldükden sonra, kəndin müqəddəs ocaqı kaiflərin nəfsindən (nəfəsindən) külə dönbüb, kənd dağlılıb..., başqa Ozanlı kə-

əren və cəsər tayfalarından olmuş Bayat tayfasının tarixi ad yaşantısıdır, Oğuz soyundan, Türk yurdundu.

Qərbi Azərbaycanın Göyçə mahalında Pəmbək sira dağlarında Bayat dağı, eyni adlı mineral bulaq, Bayatlar qışlaq obası, Qarakılışə nahiyyəsində Bayat kəndi... Oğuz əllerinin tarixi-maddi ərisi kimi qayımlı etno-oro toponimlər kimi, həm də əski yurd ocaqlarımızdır ki, nişanəsi tarixi manba kimi Da-

1918-ci ilde düşmənər tərəfindən əhalisi qətle yetirilmiş, yurd-ucağı dağıdılmış Qayabac kəndi, Yeni Beyazid mahalında Qayabaşı, Zarzəmin nahiyyəsində Qayadibi, Dərəkənd mahalında Qayaqışlaq kəndləri Qayı tayfasına mənsub antropoformlardır.

Dərəkənd mahalındakı Qaya Xaraba kəndinin Türk-Müsləman əhalisinin sayı XVIII-XIX əsrlərdə çoxaldığı üçün iki oba yaranıb-l Qaya Xaraba (başqa adı Sulta-

# "Kitabi-Dədə Qorqud" dastanında Qərbi Azərbaycan təbiəti..."

dəyərli maxəz rolunu oynayır, o cümlədən Qərbi Azərbaycanın tarixi-coğrafi ərsinin, erkən orta əsrlər dövrünün aydın təsvirini verir.

"Kitabi-Dədə Qorqud" eposunda təsvir edilən coğrafi arazilərin, tayfa birləşkərinin milli-mənəvi dünyadəkinin, həyat-ömrü səhifələrinin, işlədilən toponimlərin xeyli Qərbi Azərbaycanın tarixi-coğrafi keçmişini, təbiəti...ilə six bağılılığı Müqəddiməde Boylardala, hər sehifədə aydın görünür, aydın seziklər.

Bəlkə ki, Kitabın Müqəddiməsində Qorqud atanın Oğuzların Bayat elindən və el Ozanı kimi İlahi ruh sahibi olduğu bildirilir. Bu sıralamada 3 coğrafi ad (etnonim-antronim)-"Ozan", "Oğuz" və "Bayat" toponimləri xüsusi yer tutur.

İlkinliyindən Dədə Qorqud əmanəti kimi milli-mədəni irs olan "Ozan" toponimi (milli Ozan-Aşiq sənətinin yarandığı həmin dövrdə) bir səra yerd-yurd ocaqlarının adında yaşayır. Ozan-Aşiq sənəti Qorqud atadan başlandığı üçün "Ozan" antroponimi də Qərbi Azərbaycan coğrafiyasında (eləcə də Bütlöv Azərbaycanda) xüsusi yer tutur.

Göyçə gölünün şimal-qərb sahilindən Şörgöl kosasının qərbində (9-10 km aralıda), 1898 m yüksəklikdə salınmış Ozan düşərgəsi əski Oğuz-Türk yurdudur, Türk Üçlepəsi zirvəsi-dagının

di di həmin taleyi yaşayıb...

Qədim Gənce şəhərində Ozanlar məhəlləsi də bu adın daşıyıcısidir.

Qırxbulaq nahiyyəsi "Oğuz" antroponimi ilə zəngin olub...

Oğuzbətr kəndi...Bahadur Oğuzların meydan sürdüyü, düşmənə sine gerdiyi...oyaq-ocaq, yurd-yallaq yeri timsalında Vələn parçası. Bu nahiyyədə başqa bir kənd Oğuztaş (Oğuzdaş)-"Oğuz qayaşı" menasında olan etnopolonim də eyni mayadan nur icib.

Türk dünyasına doğma olan "Oğuz" toponimi ilə Türkiye Cumhuriyyətinin Qars mahalında Oğuzlu, Ərdəhan nahiyyəsində Oğuz-Uğuz yaşayış məntəqələrini milli doğmaliq iləğkləri bağlayır.

Əski "Bayat" etnopolonimi Azərbaycanın bir şox bölgələrində (Ağcabədi, Şamaxı, Göyçay, Ucar, Neftçala, Şəbrən... nahiyyələrində "Bayat" toponimi, Dərbənd şəhərində Bayatlılar məhəlləsi...) yer-yurd, tayfa-nəsil adı kimi məşhurdur.

Məşhur tarixçi və döyüşçü Əbü'lqazi Bahadur xan Xiveli (1602-1664) "Şəcəreyi-Tərakeme" əsərində yazib ki, Bayat Oğuz xanın 6 oğlundan biri Gün xanın olduğunu söyləndi.

Qaraçabaş xanlığının banisi Pənahəli xan Cavanşirin (1693-1763) 1745-ci ilde Kəbərlı mahalında tikdirdiyi məşhur Bayat qala-sı... da Oğuz-Türk əllerinin igid,

standan qaynaqlanır.

Oğuzların Bayat obasının El Atası-Ozan Qorqud dədə həm də İlahi-Vəhi ruhunun daşıyıcısı olub, Dastanda yazıldığına görə və bu yerde Müqəddimədə Dədə deyir:

-Axırda xanlıq geriyə-Qayıya döner, heç kim əllerindən almaz...

Göründüyü kimi, Oğuz-Səlcuq ozanı Dədə Qorqud həm də dövrün ictimai-siyasi hadisələrinin əlmi-nəzəri təhlilini dəqiqliklə incəleyə bilmiş, qənaeti min illerin si-nağına müdriklik nişanəsi kimi hekk olunmuşdur.

Dədənin dilində səslenən Qay (Kayı) obasının məkanı müasir tamaşçıların nəzərindən yəqin ki, yavimmayib-"Quruluş Osman" filminde (hadisələr XII-XIII əsrlərdə Oğuz-Türk obalarında cərəyan edən hərbi-siyasi, ictimai-milliliyələr, Oğuz-Səlcuq türklerinin Bizans və Mongol imperiya qüvvələrinə qarşı mübarizəsinə aiddir) görüntülənib. Müasir Türkiyədə 100-dən çox kənd Qayı-Kayı adlanır.

"Qayı" etno-antroponimi həmdə Qərbi Azərbaycanın da kökənləri yurd-ocaq ünvanlarındandır. Türkiye Cumhuriyyətinin Qars və Ərdəhan mahalları ilə qonşu olan Şörelə nahiyyəsində (Alagöz dağı 4090 m yaxınlığında) Qaya və Qayabəli kəndləri Qayı-Kayı tayfalarının adını yaşıdır.

Və yaxud, Dərələyəz mahalında

nağılı) və II Qaya Xaraba (Kafir qəlası). Hər iki kənd hay kilsəsinin və daşnak quldurların hücumu nəticəsində boşaldıb, hay sürüsü yerləşdirilib, adını "Tsugaxpuyr" qayıqları.

İravan xanlığının Sürməli nahiyyəsində Qayalı-Kayalı kəndi, Dərəleyəz mahalında Qayalı (1918-ci ilde amansız soyqırıncı facieleri, daha sonra 1930-cu illər hadisələri kəndin dağılmışına səbəb olub) və Vedibasar nahiyyəsində Qayulu kəndləri...eyni mənşəli antroponimlərdir.

Zengi nahiyyəsində Qayaqocalı (Kayı Qocalı), Pəmbək-Qoçqara çayları hövzəsində, Hamamlı nahiyyəsi mərkəzindən (1948-ci ildə "Spitak" adlanır) 33 km şimal-qərbdə Qayqulu Düzkənd, Ağbabə mahalında Qayqulu Cifteli kəndləri... əski Oğuz-Səlcuq kökünü, ocağının...tarixi-coğrafi nişanələri dır...

(ardı var)

Qeyd: mənbə kimi həmdə "Kitabi-Dədə Qorqud ensklopediyası" (I cild, 2000-ci il), "Kitabi-Dədə Qorqud-əsil və sadələşdirilmiş mətn", (2004-cü il), B.Budaqov, Q.Qeybullayev-"Ermenistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti", (1998) nəşrlerindən, Ənvar Çingizoğlu-nun "Bayat kəndi tarix boyunca" məqaləsindən ("Ədalət" qəzeti, 29.12.2010-cu il nömrəsi) istifadə olunub.